

**2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş
9 noyabr 2015-ci il tarixli 152 sayılı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının**

Q Ə R A R I

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 22 sayılı Nəsimi ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Mənsurov Rəşid Mirəjdər oğlu 9 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizədlər arasında seçkiqabağı təşviqat imkanlarının qeyri-bərabər yaradılmasını, səsvermə günü bəzi seçki məntəqələrində qanun pozuntularının olduğunu, bununla bağlı dairə seçki komissiyasına etdiyi müraciətə düzgün baxılmadığını iddia etmiş, dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 18/68 sayılı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

R.M.Mənsurov şikayətini onunla əsaslandırmışdır ki, seçkiqabağı təşviqatının aparılması üçün ona şərait yaradılmayıb, bununla da namizəd kimi hüququ pozulmuş, onun maraqlarını təmsil edən müşahidəçilər səsvermə günü 22 sayılı Nəsimi ikinci seçki dairəsinin 4, 6, 7, 8, 9, 11, 13, 14, 15, 16, 17, 18, 19, 20, 22, 24, 25, 27 və 28 sayılı seçki məntəqələrində seçicilərin barmaqlarının ultrabənövşəyi lampalarla yoxlanılmamasını, xüsusi mürəkkəblə işarələnməməsini, bütövlükdə məntəqə seçki komissiyası üzvlərinin bu müşahidə prosesinə qanunsuz olaraq maneçilik törətdikləri üçün səsvermə prosesini müşahidə edə bilmədiklərini, seçici siyahısında adları olmayan şəxslərin səsvermədə iştirakı hallarını aşkar etdiklərini, eyni şəxslərin seçki məntəqəsində bir neçə dəfə səs verdiklərini, bir şəxsin digərinin əvəzinə səs verdiyini, şəxsiyyət vəsiqəsini təqdim etməyən şəxslərə seçki bülleteni verildiyini, bəzi məntəqə seçki komissiyalarının sədrləri tərəfindən bülletenlərin küncələrinin topa halında kəsildiyini, normal müşahidənin aparılmasının qeyri-mümkün olduğunu, səslərin hesablanması zamanı aşkarlıq prinsipinə riayət olunması qaydalarının kobud şəkildə pozulduğunu, protokolların surətlərinin onlara verilməməsini və s. müşahidə edərək aktlar tərtib etmişlər.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, onun tərəfindən əlavə olaraq səsvermə günü tərtib edilmiş aktların əsilləri və 1 ədəd videodisk təqdim edilmişdir. Namizədin Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyası tərəfindən təqdim edilmiş arayışdan görünür ki, həmin seçki dairəsinin ərazisində seçkiqabağı təşviqatın aparılması üçün tam və bərabər imkanlar yaradılmış, seçki dairəsi üzrə qeydə alınmış namizədlər müxtəlif vaxtlarda sərbəst görüşlər keçirmişlər. Bu hal qeydə alınmış namizədlər Hacıyev Rahib Səfəralı oğlu və Həsənov Vüsal Şükür oğlunun izahatları ilə də öz təsdiqini tapmışdır.

Müəyyən edilmişdir ki, səsvermə günü şikayətçi R.M.Mənsurov və digər şəxslər tərəfindən hər hansı qanun pozuntusu ilə bağlı dairə seçki komissiyasına heç bir müraciət daxil olmamışdır.

Şikayətçinin 19 seçki məntəqəsi üzrə iddia etdiyi qanun pozuntularının araşdırılması nəticəsində aşağıdakılar müəyyən edilmişdir.

Belə ki, 4 sayılı seçki məntəqəsində müşahidəçi olmuş S.S.Abbasov, Ü.Z.Osmanova, V.M.Mirzəyev, S.A.Quliyev, məntəqə seçki komissiyasının sədri Z.L.Nəbiyeva və komissiyanın üzvü T.H.İbrahimova, 6 sayılı seçki məntəqəsində müşahidə aparmış Z.Şıxnəbiyeva, S.Dadaşova, L.Zeynalova, məntəqə seçki komissiyasının üzvləri S.S.Ağayeva və M.Ə.Heydərova, 7 sayılı seçki məntəqəsində müşahidə aparmış T.Zamanlı, E.Abdurahmanov, M.Abbasova, məntəqə seçki komissiyasının sədri O.İ.Hüseynova və komissiyanın üzvü Z.V.Sərdarov, 8 sayılı seçki məntəqəsində müşahidəçi olmuş A.Ə.Quliyev, T.Ə.Akçay, məntəqə seçki komissiyasının katibi G.Y.Kərimova və komissiyanın üzvü N.Q.Ağalarov, 9 sayılı seçki məntəqəsində müşahidə aparmış İ.Meybullayev, İ.K.Həsənova, məntəqə seçki komissiyasının sədri S.Y.Məhərrəmov, komissiya üzvü A.B.Abdullayeva, 11 sayılı seçki məntəqəsində müşahidə aparmış B.M.Hacıyeva, H.M.Osmanov, T.İ.Əhmədova, N.M.Çəltikov, məntəqə seçki komissiyasının sədri M.Ə.Çəltikov və komissiyanın üzvü V.H.Hüseynov, 13 sayılı seçki məntəqəsində müşahidəçi olmuş K.K.Bədəlova, E.H.Kərimli, N.T.Bayramov, məntəqə seçki komissiyasının sədri S.Ə.Məmmədova və komissiyanın üzvü İ.R.Məmmədov, 14 sayılı seçki məntəqəsində müşahidəçi olmuş H.R.Əfəndiyev, G.M.Əliyeva, N.C.Xəlilov, məntəqə seçki komissiyasının sədri F.Zeynalova, komissiyanın üzvləri P.F.Məmmədov və R.F.Qasımova, 15 sayılı seçki məntəqəsində müşahidəçi olmuş A.N.İmanov, B.M.Hacıyeva, İ.M.Həsənov, məntəqə seçki komissiyasının sədri İ.İ.Zeynalova, komissiyanın katibi E.H.Rəsulzadə, 16 sayılı seçki məntəqəsində müşahidəçi olmuş M.M.Həsənli, X.H.Kərimov, S.İ.Ələkbərova, məntəqə seçki komissiyasının sədri S.N.Namazova, komissiya üzvü F.Ə.Nurəddinova, 17 sayılı məntəqə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü M.Ə.Əliyev, müşahidəçi B.H.Bağirova, məntəqə seçki komissiyasının sədri Q.O.İbrahimov və katibi Z.Q.Kərimova, 18 sayılı seçki məntəqəsi məntəqə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü Ə.N.Məmmədov, müşahidəçi N.B.Əsgərova, məntəqə seçki komissiyasının sədri M.T.Qasimov, komissiya üzvü L.M.Quliyeva, 19 sayılı seçki məntəqəsində müşahidə aparmış Z.N.Qurbanova, Q.M.Hüseynov, məntəqə seçki komissiyasının sədri K.H.Tanrıverdiyeva, komissiya üzvü R.X.Məmmədova, 20 sayılı seçki məntəqəsində müşahidə aparmış A.N.Qurbanova, Ş.H.Heydərova, Q.Ə.İbrahimxəlilova, məntəqə seçki komissiyasının sədri N.Ə.Əhmədov və komissiyanın üzvü S.T.Cəfərova, 22 sayılı seçki məntəqəsində müşahidə aparmış S.Rəfiyev, V.Kərimov, A.Bağirova, məntəqə seçki komissiyasının katibi S.Ş.Cəfərova və komissiya üzvü M.M.Vəliyev, 24 sayılı seçki məntəqəsində müşahidəçi olmuş T.B.Bağirova, N.Ə.Qasimov, A.M.Əsgərov, məntəqə seçki komissiyasının sədri K.Ə.Qədirova və komissiyanın katibi İ.R.İsmayilzadə, 25 sayılı seçki məntəqəsində müşahidə aparmış Y.B.Mehdiyeva, H.V.Bəşirova, R.A.Abbasov, məntəqə komissiyasının sədri G.Ş.Bayramlı və komissiya üzvü G.N.Axundova, 27 sayılı seçki məntəqəsində müşahidə aparmış Ş.Abbaslı, B.Bədəlova, S.Yusifova, məntəqə seçki komissiyasının sədri S.Ə.Hümmətova və komissiya üzvü A.A.Nuriyev, 28 sayılı seçki məntəqəsində müşahidə aparmış Z.F.Nəcəfov, T.Ş.Xudurov, məntəqə seçki komissiyasının sədri S.Ə.Nəbiyev, komissiya üzvləri M.N.Nağıyev və B.M.Səfərov tərtib etdikləri akt və izahatları ilə səsvermə və səslərin sayılması prosesinin seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq keçirildiyini, bu zaman ciddi qanun pozuntularına yol verilmədiyini, müşahidə prosesinə müdaxilə hallarının olmadığını, nə onlara, nə də digər müşahidəçilərə qarşı məntəqə seçki komissiyasının sədri və ya üzvləri tərəfindən heç bir qanunsuz təzyiqlərə yol verilmədiyini, protokolların surətlərini onu almaq hüququ olan şəxslərə verildiyini, ümumiyyətlə, səsvermə günü seçki məntəqəsində hər hansı bir qanun pozuntusunun olmadığını bildirmişlər. Həmin izahat və aktlarda namizəd R.M.Mənsurov tərəfindən təyin edilmiş müşahidəçilər və məşvərətçi səs hüquqlu üzvlər tərəfindən müvafiq məntəqə seçki komissiyalarının normal iş prosesinə mane olmağa cəhd barədə halların olması da qeyd edilmişdir.

Müraciətə əlavə edilmiş videodisk müvafiq qaydada təqdim edilmədiyindən sübut kimi qiymətləndirilə bilməz.

Araşdırma prosesində o da məlum olmuşdur ki, namizəd R.M.Mənsurov 4 noyabr 2015-ci ildə səsvermə günü baş verdiyi güman edilən qanun pozuntuları ilə əlaqədar dairə seçki komissiyasına müraciət etmiş, dairə seçki komissiyası qanunla nəzərdə tutulmuş qaydada və müddətdə müraciətə baxmış və əsaslandırılmış qərar qəbul etmişdir.

Qeyd edilənlər əsas götürülərək, ərizəçinin müraciəti əsassız olduğundan təmin edilməməli və dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 18/68 sayılı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **qərara alır**:

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 22 sayılı Nəsimi ikinci seçki dairəsi üzrə qeydə alınmış deputatlığa namizəd Mənsurov Rəşid Mirəjdər oğlunun 9 noyabr 2015-ci il tarixli 152 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin seçki dairəsinin dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 18/68 sayılı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr

Məzahir Pənahov

Katib

Arifə Muxtarova

Katib

Mikayıl Rəhimov